

QONDARMA SOYQIRIMI: MİF VƏ REALLIQLAR

Ermənistan bu il aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd edir. Bu saxta "yubiley" ildöñümləri şəklində hələ Sovet dövründə də qeyd ediliirdi. Başqa cür də ola bilmezdi. Çünkü Rusyanın Şərqə dair siyaseti üçün Qafqaza köçürülen ermənilər Pyotrın vəsiyyətlərinə uyğun olaraq müsəlmanlar içərisində "xristian anklavının" yaradılmasına nail ola bilmisdilər. Halbuki, Rusiya ilə İran arasında Azərbaycanı bölən Gülüstan (1813) və Türkmençay (1828) sülh müqavilələrinə qədər bu ərazilərdə ermənilər çox az bir hissə təşkil etmişlər. Elə Osmanlı imperiyasının Şərqi Anadolu ərazilərinə də ermənilər Fərat və Dəcəl çayları arasındaki Mesopotomiya ərazilərindən köçüb gəlmışlər. Amma Ərzurumdan Vana qədər böyük ərazidə 1914-cü il siyahıya almalarına görə ermənilərin sayı heç 900 min nəfərə çatmirdı ("Terrorizmin qurbanları." Yeni Azərbaycan" qəz, 12.03.2002, N45). Bunu ona görə xatırlatmağı lazım bilirik ki, ermənilər vay-şivən qopararaq bütün dünyaya səs salırlar ki, qondarma soyqırımda guya 1,5 milyon erməni öldürülüb. Səxtalığı şübhə doğurmayan bu rəqəm akademik A.Maarın belə bir ifadesini təsdiqləyir ki, "erməni tarixi real tarixdən çox erməni tarixçilərinin təxəyüllü səyləri hesabına düzəldilmiş hekayətdir" (Azərbaycan tarixi. Bakı, 2005).

Birmənli sübut olunmuşdur ki, tarixdə "erməni soyqırımı" adlı hadisə olmayıb. Ən azından ona görə ki, bunu sübut edəcək heç bir fakt, eşayıdlı, videomaterial yoxdur. Üstəlik erməni yalanlarının qondarmalığı bir də onunla təsdiqini tapır ki, bu saxta iddia ilə bağlı bir dənədə olsun məhkəmə hökmü yoxdur. Məsələn, yəhudü Holokostunu sübut edən çoxsaylı dəllillər onu Nürnberg mühakiməsində bütün detallarına qədər aşkarlaşa bildi. Ermənilər isə bu məsələdə quru sözdən uzağa gedə bilmirlər.

Bəs tarixi həqiqətlər necədir? 1877-78 rus-türk

mühəribəsi rusların qələbəsi və Bolqarıstanın Osmanlı imperatorluğunun tərkibindən çıxmاسını təsbit eden Ədirne sülh müqaviləsi ilə başa çatır. Bundan ruhlanan ruslar Qafqaz istiqamətində Osmanlı imperatorluğunu tehir edən hərəkətlərə başlayır. I Dünya Müharibəsinin (1914-18) başlaması Rusiyaya Osmanlı imperiyasına qarşı cəbhənin açılmasına imkan verdi. Türkərin rus təcavüzünü durdurmaq üçün başladıqları Sarıqamış istiqamətindəki əməliyyatları uğursuzluqla nəticələnir. Rusların qarşısını almaq üçün göndərilmiş 80 min nəfərlik ordu hissələri şaxtalı havada donaraq həlak olur. Bu, rusların Qafqaz bölgəsində daha da fəallaşması üçün bir sıqnal oldu. Onlar Qars-Sarıqamış istiqamətində hücuma keçərək Türkiyənin Şərqi Anadoludakı ərazilərini işgal etməye başlayırlar. Osmanlı təbəələri olan ermənilərin rus qoşunlarına yardımı da ele bu dövrdən başlayır. Onların bir hissəsi könülli olaraq rus ordusunun tərkibinə daxil olur, rusların köməyi və təlimləri altında nizami ordu dəstələri yaradaraq açıq surətdə Osmanlıya qarşı döyüşürdülər. Imperiyanın paytaxtında hələ də müəyyənən vəzifələr tutan ermənilər rusları keşfiyyat materialları ilə təmin etməklə onların sürətli hücumuna ciddi yardım göstərirdilər. Osmanlı və Azərbaycan türkərinin soyqırımda fəal iştirak edən erməni quldur dəstələrinin başında Dro, Njde, Amazasp, Andranik və b. kimi qaniçən vandallar durardı. Artıq ciddi hərbi-siyasi fəaliyyətləri ilə seçilən Qnçak (1878), Daşnakşütün (1879) partiyaları da silahlı dəstələr yaratmaqla bu quldur dəstələrinin sıralarını genişləndirdilər. Bu, həm də rus qoşunlarının I Dünya Müharibəsi ərefəsində Şərqi Anadoluda geniş istilalar edərək Ərzuruma qədər irəliləməsinə şərait yaratdı.

Osmanlı dövləti ermənilərin bu xəyanətini cavabsız qoya bilməzdi. Sultanın 1914-cü ildə Şərqi Anadoluda yaşayan ermənilərin imperiyanın

başqa əyalətlərinə köçürülməsilə bağlı əmri verildi. Qərarın icrası Şərqi cəbhəsinin komandanı Karabəkir paşanın üzərinə qoyuldu. Məqsəd ruslara agentlik edib, təxribat, qırğınlar yaradıb, Osmanlı qoşunlarına arxadan zərbə vuran erməni silahlı dəstələrinin tərk-silah edilməsi, onlara rəğbət bəsləyən məlki əhalinin isə dinc yolla digər ərazi-lərə köçürülməsindən ibarət idi. Köç siyaseti əsasən dəmir yolu vasitəsilə həyata keçirilirdi. Bundan başqa, xeyli at və öküz arabaları da ayrılmışdı. Köç olaylarına 1915-ci ildə start verildi. 900 minə yaxın erməninin 650 mini dəmir yolu ilə Mersin şəhərinə, oradan isə o zamankı Osmanlı imperiyasının tərkib hissəsi olan Livan, Suriya, İraq, Misir ərazilərinə köçürüldü. Köç zamanı hər hansı repressiya tədbirlərinə əsla əl atılmayıb. Yalnız köç prosesində bəzi xəstəliklərin, xüsusilə difteriya və malyariya xəstəliklərinin yayılması nəticəsində müəyyən qədər ölüm halları baş verdi. Bu daha çox uşaqlar, qocalar və qadınlar arasında baş verirdi. Eləcə də, arabə ilə köçürülenlərə zinyət eşyalarını qəsb etmək məqsədi ilə dağlar-da meskən salmış quldur dəstələrinin hücumu da baş verirdi. Bu səbəbdən qadınlar arasında itkilər daha çox olurdu.

Bütövlükdə götürüldükdə, köç prosesində acılaşdan, yoluxucu xəstəliklərdən ölenlərin sayı 150-200 min arasında olmuşdur. Bu ölümlərin soyqırımla kimi qələmə verilməsi, rəqəmlərin daim şķiştildilməsi ermənilərin və onların lobbilərinin xidmətləridir. Son dövrlər ermənilərin bu istiqamətdə fəaliyyətləri daha da güclənib. Onlar erməni lobbisinin yaxından köməyi ilə müxtəlif ölkələrin parlamentlərinə müraciət edərək "soyqırımla" baş verdiyini iddia edir, ona görə də onun pislənməsi ilə bağlı qərarlar qəbul edilməsinə çalışır və buna qismən nail ola bilirlər. Bu məsələdə bəzi Qərb ölkələri, xüsusən Fransa, İsvəçrə, Hollandiya da haçox fəallıq göstərir. Məsələyə Vatikan kilsəsi-

nin qarışması, Papa I Fransiskin bu qondarma soyqırımı XX əsrə ilk soyqırımı kimi bəyan etməsi xristian təessübkeşiyinə və dinin siyasetə alət edilməsinə bir nümunədir.

Bu ölkələr və qurumlar unudurlar ki, Türkiye dəfələrlə hər iki ölkənin arxivlerinin açılmasını, tarixçilərdən ibarət beynəlxalq heyətin həmin dövrdə baş vermiş hadisələrin araşdırılmasını təklif edib. Bundan boyun qaçıran Ermənistan məsələni siyasələşdirməkdə davam etməklə daha çox ölkənin soyqırımı tanımmasına, məsələni Beynəlxalq Məhkəmə səviyyəsinə qaldıraraq Türkiyədən təzminat qoparılmamasına nail olmağa çalışır.

Azərbaycan tarixşunaslığı həm dəfələrlə baş verən Ermənistan ərazilərində azərbaycanlıların deportasiyasını, həm də 1905-ci ildən başlayan və saysız-hesabsız qurbanlarla müşayiət olunan Osmanlı və Azərbaycan türkərinə qarşı erməni qətlamlarını araşdıraraq əslində soyqırımdan da haçox Azərbaycan türkərinin əziyyət çəkdiyini isbat etmişdir. Ə.Ağaoğlu 1905-ci ildə "S.Peterburqskiye vedomost" qəzetinin 22-25 aprel sayında "Bakı hadisələrinə dair" məqaləsində yazırı ki, elə həmin vaxtdan bu qırğınlar Bakı sərhədlərini aşaraq əksər Azərbaycan bölgələrini, xüsusən Qarabağ bölgəsini daha geniş miqyasda əhatə etmişdir. Bu soyqırımlar 1916-ci ildən şədətənərək Türkiyə ərazisində Qars, İqdır, Cənubi Azərbaycanda Urmiya ətrafi bölgələri, Qərbi Azərbaycanın (indiki Ermənistan) əksər bölgələrini, eləcə də Şimali Azərbaycanın bir çox ərazilərini əhatə etmişdir. Bakı şəhərində erməni vandallizmi daha böyük qırğınlara müşayiət olunub. 1918-ci ilin martında Şəhərin bolşevik-dəşnək dəstələri bir gecədə 20 minə qədər azərbaycanlıni soyqırma məruz qoydu. Njdenin, Dronun, Amazaspın quldur dəstələri ölkənin şimal-şərqi rayonlarında, xüsusən də Quba uezvdənə daha amansız qətlamlara rəvac verdilər. Bu məsələlər

Yusif Qaziyevin "Erməni məsəlesi" adlı monoqrafik təhlilində daha geniş təfərrüati ile açılmışdır. Son vaxtlar orada tapılmış toplu məzarlar qırğınıların nə qədər amansız və qəddar olduğunu əyanı suretdə ortaya qoyur. Bu qırğınlar hətta Quba-da yaşıyan dağ yəhudilərini də əhatə etmişdir. Ən təqribi hesablamalar sübut edir ki, ermənilərin bu vəhşilikləri nəticəsində 2 milyona qədər Azərbaycan türkü və yüz minlərlə Türkiyə türkü qatlə yetirilmişdir. Hələ deportasiyalar zamanı həlak olan və yaxud ağır şəraitin doğurduğu xəstəliklərənən vəfat edənləri buraya daxil etmirik.

Sovet hakimiyəti illərində ermənilərə qondarma soyqırımdan danışmağa icazə verilsə də, Azərbaycan türkərinə qarşı ermənilərin töredikləri irimiqyaslı qırğınlar haqqında faktların tədqiq edilməsinə qətiyyən icazə verilmirdi. Amma hər il "Pravda" qəzeti qondarma "erməni soqırımı"na dair məqalə dərc edir, ermənilərin çoxsaylı "genosid" tədbirlərinə geniş meydən verilirdi.

Yalnız müstəqillik illəri ermənilərin azərbaycanlıllara qarşı törediyi soyqırım və deportasiyalarda əsl mahiyyətini açmağa imkan verdi. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə verdiyi fərmanla hər il martın 31-nin ermənilərin azərbaycanlıllara qarşı törediyi soyqırım günü kimi qeyd edilməsi qərara alınır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!" adlı albümündə keçirdiyi tədbirlər seriyası ermənilərin Xocalıda töredikləri vəhşilikləri bütün dünyaya çatdırmaq imkanı verib. Artıq dönya 10 ölkəsinin, ABŞ-in 17 əstatının qanunvericilik məclisləri Xocalı qətlamlını insanlığa qarşı cinayət kimi tanıydı.

Bütün bunlar onu göstərir ki, ermənilərin dünyaya yaydıqları saxta tarixləri dağılmaqdır, bu regionda baş verən həqiqətlər tədricən də olsa, özünə yol açmaqdadır.

AzTU-nun fəlsəfə və politologiya kafedrasının professoru, f.e.d. Qabil HÜSEYNLİ.